



Azərbaycanda müsbət biznes mühiti formalaşıb

Yeni şəraitdə Azərbaycan milli iqtisadiyyatda ağırlıq mərkəzinin tədricən neftdən kənar sektora ötürülməsini təmin etməyi, o cümlədən da özəl bölmədə istehsal imkanlarını artırmağı hədəfleyib. Respublikamız bu sahədə də praqmatik yanaşma ortaya qoyur. Belə ki, ölkəmizdə liberal iqtisadiyyatın inkişafı ciddi şəkildə təşviq edilir - dövlət bu sahəyə həm güclü siyasi dəstək göstərir, qanunvericilik bazası qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla tekmilləşdirilir, həm də özəl sektorun maliyyə təminatı möhkəmləndirilir, bütün ölkə üzrə sahibkarların iqtisadi proseslərə daha aktiv şəkildə qoşulmalarına hesablanan layihələr reallaşdırılır. Başqa sözlə desək, milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisinin artırılması Azərbaycanın dövlət siyasetinin prioritetləri sırasında yer alır və bu məqsədlə praktiki müstəvیدə münbit zəmin yaradılması davamlı olaraq diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev ölkəmizdə əlverişli biznes mühitinin mövcud olmasından məmənluğunu ifadə edərək bildirib ki, Azərbaycanda ümumiyyətlə biznes mühiti müsbətdir və son illər ərzində bu istiqamətdə böyük irəliliyiş var.

ÖLKƏDƏ BİZNES MÜHİTİNİN CƏLBEDİCİLİYİNİ ARTIRMAQ ÜÇÜN YENİ NƏSİL İSLAHATLAR HƏYATA KEÇİRİLİR

Yeni iqtisadi şəraitdə Azərbaycanın dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan yeni nəsil islahatların böyük bir qismi məhz azad sahibkarlığın inkişafının təşviq edilməsinə, ölkədə biznes mühitinin cəlbədiciliyinin artırılmasına hesablanıb. Ölkədə biznes mühitinin daha da optimallaşdırılmasına hesablanan islahatların əhətə dairəsi isə kifayət qədər genişdir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2016-ci il 6 dekabr tarixində imzaladığı müvafiq Fərmana əsasən "Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsali üzrə Strateji Yol Xəritəsi" qəbul edilib. Sənəddə 2020-ci ilədək qarşıya qoyulan məqsədlərə çatmaq üçün 5 strateji hədəf və 21 strateji prioritet üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Hazırda Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası yüksək səviyyədə təmin edilir.

Sahibkarların imkanlarının genişləndirilməsi baxımından respublikada investisiyaların və ixracın səmərəli təşviq mexanizminin işə salınmasının, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılmasının, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsinin, lisenziyaların müddətsiz müəyyən edilməsinin və digər belə tədbirlərin aktuallığı böyükdür.

Respublikamızda biznes mühitinin optimallaşdırılmasına hesablanan islahatların böyük bir qismi biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədi daşıyır. Iqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi müvafiq icmaldan bəlli olur ki, respublikamızda "Doing Business" in biznesə başlama indikatoru üzrə hüquqi şəxslərin cəmi bir prosedurla onlayn dövlət qeydiyyatına alınması üçün əlverişli şərait yaradılıb. Hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti 3,5 gündən 0,5 güne endirilib, ilkin qeydiyyatla bağlı 90 manat təşkil edən xərclər ləğv edilərək, prosedurun tam ödənişsiz olması müəyyənəşdirilib. Ölkədə biznes mühitinin daha da optimallaşdırılması məqsədilə görülən tədbirlərdən biri də elektrik təchizatı şəbəkələrinə qoşulmanın asanlaşdırılması ilə bağlıdır. Bəhs olunan istiqamət üzrə aparılan islahatlar sayesində elektrik təchizatı şəbəkələrinə qoşulma prosedurlarının sayı 7-dən 2-yə, həmin işə sərf olunan günlərin sayı 41-dən 20-yə enib. Nəticədə, sahibkarların şəbəkəyə qoşulmaq üçün müraciət imkanları artıb.

MALİYYƏ RESURSLARINA ÇIXIŞ İMKANLARININ GENİŞLƏNDİRİLMƏSİ ÖZƏL SEKTORDA FƏALLİĞİN ARTMASINA MÜSBƏT TƏSİR GÖSTƏRİB

Yeni iqtisadi şəraitdə həyata keçirilən islahatlar çərçivəsində özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi də böyük aktuallıq daşıyır. Bu, sahibkarlar üçün yeni imkanlar deməkdir. Qeyd edək ki, dövlət başçısının "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi" mexanizminin tək-



milləşdirilməsi haqqında" 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığın Kümək Milli Fondu ləğv edilərək iqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın inkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və "Azərbaycan Respublikası Sahibkarlığın inkişafı Fondu"nun vəsaitindən istifadə Qaydası" təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın inkişafı Fondu'nun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Eyni zamanda, yeni qaydalarda ortahəcmli kreditlərin hədləri dəyişdirilərək 50 001 manatdan 1 000 000 manatadək artırılıb. Bütövlükde, son 16 ildə ölkə üzrə investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard manat olan 35 min-dən çox sahibkara 2,3 milyard manat güzəştli kredit verilib.

Dövlətin ayırdığı güzəştli kreditlərdən bəhərənən sahibkarlar öz layihələrini uğurla həyata keçirirlər. Bu layihələr həm sənaye, həm də aqrar sektoru əhatə edir. Qeyd edək ki, inkişafın dövlət-özəl sektor əməkdaşlığının nəticəsi olaraq aqrar sektorda çoxlu sayıda fermər təsərrüfatları və aqroparklar yaradılıb. Özəl sektor təmsilçiləri həmçinin bütün ölkə boyunca yaradılan sənaye məhəllələrində və parklarında da yüksək fəallıq nümayiş etdirirlər. Əsas məqamlardan biri ondan ibarətdir ki, özəl sektor təmsilçiləri innovativ əsaslı sənaye müəssisələrinin yaradılmasına böyük maraq göstərilər.

Qeyd etmək yerinə düşər ki, aparılan islahat tədbirlərinin nəticəsi olaraq milli iqtisadiyyatımızda özəl bölmənin xüsusi çəkisi əhəmiyyətli dərəcədə artıb. Hazırda iqtisadiyyatımızın 85 faizi özəl sektorda formalasması bunu əyani şəkildə təsdiqləyir.

İNDİ SAHİBKARLAR ÖZ MƏHSULLARINI DAHA ASAN ŞƏKİLDƏ XARİCİ BAZARLARA ÇIXARA BİLİRLƏR

Özəl bölmənin inkişafına yönələn islahatlar çərçivəsində həmçinin sahibkarlıq subyektlərinin məhsullarının xarici bazarlara çıxardılması yüksək səviyyədə dəstəklənir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"nda Azərbaycanın adambaşına düşən ixrac hacminin 2025-ci ilə qədər 450 ABŞ dollarına çatdırılması nəzərdə tutulub. Bu isə o deməkdir ki, bəhs olunan dövrün sonunda Azərbaycanın qeyri-neft ixracı 5 milyard ABŞ dollara çatdırılacaq. Bu, hazırkı qeyri-neft ixracı həcmindən təxminən 4-5 dəfə çox artım deməkdir. Qarşıya qoyulan hədəfə çatmaq üçün ölkəmizdə ixrac yönümlü məhsul bura-xan müəssisələrinin şəbəkəsinin genişləndirilməsi güclü şəkildə təşviq olunur. Prezident İlham Əliyevin ixracın təşviqinin stimullaşdırılması ilə bağlı imzaladığı müvafiq sənədlərə uyğun olaraq "Ixrac təşviqinin ödənilməsi qaydası", "Ixrac təşviqi şamil olunacaq məhsulların siyahısı" və "Ixrac təşviqi üzrə tətbiq olunacaq əmsallar" təsdiq olunub. Ixrac təşviqi şamil olunan malın siyahısına bal, xurma, nar, qovrulmuş findiq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məməlatları, habelə dəri məməlatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyerinin 3-6 faizi həcmində təşviq vəsaiti ödənilir. Ölkəmizdən qeyri-neft məhsulları ixracının stimullaşdırılması məqsədilə "Made in Azerbaijan" brendinin təbliği ilə bağlı dəstək tədbirləri həyata keçirilir, dövlət vəsaiti hesabına sahibkarlar beynəlxalq sərgilərdə iştirak edir.

lər. 2019-cu ilin əvvəlində ixracatçıların Almaniyada keçirilən "Beynəlxalq Yaşıl Həftə", "Fruit Logistika" və "Prowein", Rusiyada "Prodexpo" və "Mosbuild", Birləşmiş Ərəb Əmirliliklərində "Qulfood", Çində "Sial China" kimi dünya miqyaslı beynəlxalq sərgilərdə sahibkarlarımız vahid ölkə stendi ilə iştirak ediblər. Eyni zamanda, bir sıra məhsulların ixracatçılarına ixrac təşviqi ödənilir. Ümumilikdə isə 2016-ci ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib. Bu mexanizm çərçivəsində Almaniya, Rusiya, Çin, Polşa, İtalya, Qazaxıstan, Litva, Cənubi Koreya, Yunanistan, Kanada, Avstraliya, Malayziya, ABŞ, Yaponiya, Səudiyyə Ərəbistanı və digər ölkələrə 210 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulunun ixracı stimullaşdırılıb.

"KOB DOSTU" HƏMİŞƏ SAHİBKARIN YANINDADIR

Respublikamızda sahibkarlıq fəaliyyətinin təşviq edilməsi məqsədilə həyata keçirilən tədbirlərdən səhərbərliklərə qarşıdır. İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılan Kiçik və Orta Biznesin inkişafı Agentliyinin respublikanın bölgələrində reallaşdırıldığı "Kiçik və Orta Biznesin Dostu" ("KOB Dostu") programının önemini de vurgulamaq lazımdır. KOB dostları mikro, kiçik və orta biznes subyektlərinin təşəbbüslerinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində KOB-lara dəstək göstərən mexanizmdir. Hazırda Lənkəran, Quba-Xaçmaz, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala və Abşeron iqtisadi rayonlarında yaradılan "KOB Dostu" şəbəkəsi uğurla fəaliyyət göstərir. Ölkə miqyasında Kiçik və Orta Biznesin Dostu şəbəkəsi genişlənməkdə davam edir. Növbəti "KOB Dostu" imişli rayonunda fəaliyyətə başlayıb. Bunulla da, ölkə üzrə fəaliyyət göstərən KOB dostlarının sayı 17-yə çatıb.

ÖLKƏMİZDƏ ÖZƏL SEKTORUN İNKİŞAFI MƏQSƏDİLƏ HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏR

BEYNƏLXALQ SƏVIYYƏDƏ YÜKSƏK DƏYƏRLƏNDİRİLİR

Olamətdar haldır ki, respublikamızda özəl bölmənin dinamik inkişafını təmin etmək məqsədilə həyata keçirilən islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Bu baxımdan Dünya Bankının yaydığı "Doing Business 2019" hesabatı xüsusilə xarakterikdir. Bəhs olunan hesabatda biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerde qərarlaşır və 10-ən islahatçı ölkə arasında yer alır.

Hesabata əsasən, ölkəmiz "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyət eldə edib. Birləşmiş Ərəb Əmirliliklərində "Qulfood", Çində "Sial China" kimi dünya miqyaslı beynəlxalq sərgilərdə sahibkarlarımız vahid ölkə stendi ilə iştirak ediblər. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə dərəcədə artıb. Bəhs olunan hesabatda biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerde qərarlaşır və 10-ən islahatçı ölkə arasında yer alır.

Hesabata əsasən, ölkəmiz "Tikinti üçün icazələrin alınması" və "Kreditlərin alınması" indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyət eldə edib. Birləşmiş Ərəb Əmirliliklərində "Qulfood", Çində "Sial China" kimi dünya miqyaslı beynəlxalq sərgilərdə sahibkarlarımız vahid ölkə stendi ilə iştirak ediblər. Eyni zamanda, əmək bazarının tənzimlənməsi indikatoru üzrə dərəcədə artıb. Bəhs olunan hesabatda biznes mühitinin səviyyəsinə görə Azərbaycan 25-ci yerde qərarlaşır və 10-ən islahatçı ölkə arasında yer alır.

Mübariz ABDULLAYEV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütülevi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunın keçirdiyi müsabiqəyə təqdim etmək üçün